

H.X.ANDERSEN

S.PERRO

L.və Z.QULİYEVLƏR

X
KİG A71

NAGİLLAR



H.X.ANDERSEN

S.PERRO

L.VƏ Z.QULİYEVLƏR

X
KİG A71

NAĞILLAR



F. Köçərli adıma
Azərbaycan Dövlət Uşaq
KİTABXANASI

INV. № 95142

Bakı - 2002

Az. 83.3

Az 64

КИТАХАНЫ

69392

26.5.2002

Redaktor:

Z.Quliyev

Tərtib edən:

L.Quliyeva

Bədii kompüter

L.Quliyeva

dizayni:

Kompüter

tərtibatçısı:

Tamilla Sabir qızı

A — 64
093 2002

Е. Родина и сыновьи
Азербайджан Дәвәт Ундан
КИТАХАНЫ

© Nağıllar. «Gənclik»: 1987
© «Nağıl Evi». 2002

H.X.Andersen

ÇOBANYASTIĞI





ir qulaq asın, görün sizə nə danışacağam. Şəhərin kənarında, yolun lap qıraqında bir bağ vardı. Yəqin ki, o bağı görmüsünüz. Onun qabağında kiçik bir bağça və çiçəklilik vardı, bunların dövrəsinə taxtadan rəngli hasar çəkilmişdi.



Bağın yaxınlığında, arxin lap qıraqında yumşaq, yaşıl otların içində xırdaca bir çobanyastığı çiçəyi bitmişdi. Günəşin şüaları yaraşıqlı bağ çiçəkləri kimi onu da isindirir və oxşayırı. Bizim çobanyastığı çiçəyi də hər gün, lap hər saat boy atıb böyüyürdü. Bir səhər göz-qamaşdırın xırdaca ağa ləçəkləri açıldı, onun gүnəşə bənzər sarı dairəciyini sanki şüalar dövrəyə aldı. Çobanyastığının heç vecinə də gəlmirdi ki, onu qalın otların arasında heç kəs görmür və o belə adı və gözəgörünməz bir çiçəkdir, - yox, o hər şeydən razı idi. Çiçək, üzünü gүnəşə sarı çevirib ona tamaşa etməkdən ləzzət alır və haradasa əngin səmada ötən



torpağın nəgmələrini dinləyirdi.



Çobanyastığı elə sevinirdi ki, guya böyük bayramdır, amma əslində, eləcə, bazar ertəsi idi; bütün uşaqlar məktəbdə oturub dərs öyrənirdilər. Bizim çobanyastığı da öz yaşı saplağının üstündə oturub parlaq günəşdən, dövrəsindəki hər bir şeydən dərs alır və düşünürdü ki, Allah hər şeyi gözəl yaratmışdır. Çobanyastığına elə gəlirdi ki, elə torağay da onun duyduğu barədə belə aydın və gözəl nəgmələr oxuyur. Çobanyastığı uçmaqdada və oxumaqdada olan xoşbəxt quşcuğaza dərin bir məhəbbətlə tamaşa edirdi. Amma çiçək özü uça və nəgmə oxuya bilmədiyi üçün heç də qəm çəkmirdi. O, düşünürdü ki, "Axı, mən də görürəm, eşidirəm! Günəş mənə işiq saçır, yumşaq külək məni öpür. Ah, mənə nə çox şey qismət olmuşdur!"

Hasarın o tərəfində çoxlu dikbaş və lovğa çiçəklər bitmişdi. Onların ətri nə qədər az idisə, lovğalıqları bir o qədər



çox idi. Şəqayıq çiçəkləri özlərinə şışirdir, qızılgüllərdən iri olmaq isteyirdilər. Amma iş heç də irilikdə deyildir. Hamisindan alabəzək olan lalələrdir. Onlar bunu çox yaxşı bilirdilər və özlərini bacardıqca dik tut-



maq isteyirdilər ki, daha çox gözə görünsünlər. Onların heç biri həsarın o tayında bitmiş xirdaca çobanyastığı çiçəyini saymırıldılar. Amma çobanyastığı tez-tez onlara sarı boylanıb baxır və belə düşünürdü: "Onlar nə yaraşlıqlı, nə qəşəngdir! Əlbəttə gözəl quş onlara qonaq gələcəkdir! Alla-ha şükür olsun ki, mən onlara yaxın bir yerdə bitmişəm və bütün bu gözellilikləri görürəm!" Çobanyastığı elə bunları düşünürdü ki, birdən torağay "pirr" – eləyib birbaş aşağı endi... Amma bağın içində, şəqayıq və lalə çiçəklərinin yanına yox, birbaş otların üstünə, çobanyastığı çiçəyinin yanına qondu. Çobanyastığı sevin-diyyindən özünü elə itirdi ki, heç bilmədi nə düşünsün.

Quşcuğaz çobanyastığı çiçəyinin



dövrəsində atılıb-düşür və oxuyurdu: "Ay, nə yumşaq otdur! Bu gümüşü pal-tarlı, qızılı dairəcikli çiçək nə gözəldir!"

Çobanyastığı çiçəyinin sarı dairəciyi doğrudan da, qızıl kimi parıldayıv və gözqamaşdırın ağ ləçəkcikləri gümüşü rəngə çalırdı.

Çobanyastığı elə xoşbəxt, elə şad idi ki! Quşcuğaz onu öpdü, ona bir gözəl nəğmə oxudu, yenə də mavi göylərə ucaldı. Aradan düz beş dəqiqə keçəndən sonra, çobanyastığı özünə gəldi. O, utanmış, amma ürəkdən çox razı qalmış halda bağdakı çiçəklərə sarı baxdı, – axı onlar çobanyastığı çiçəyinə necə bir xoşbəxtlik, necə bir şərəf qismət olduğunu görmüşdülər; əlbəttə, bunun qiymətini heç kəs onlardan yaxşı bilməzdi. Amma lalələr bir az da artıq lovğalandılar və inciyib acıqlandıqlarından qızardılar, yekəbaş şəqayıq çiçəkləri isə, özlərini şışirdilər. Yaxşı ki, onlar danışa bilmirdilər, yoxsa çobanyastığına yaman döşeyəcəkdilər. Yazıq çobanyastığı, o saat başa düşdü ki, onların kefləri pozulmuşdur və ürəkdən onlara acıdı.

Bu vaxt bağın içində bir




qız göründü, onun əlində parıldayan bıçaq vardı. Qız lalələrin yanına gəlib onları bir-bir kəsməyə başladı. Çobanyastığı heyfsiləndi: "Ay aman! Da-ha onların işi bitdi!". Qız çiçəkləri dərib getdi, çobanyastığı isə, sevindi ki, hasarın bu tayında, otların içində bitmişdir və burada onu heç kim görmür. O öz bəxtinə



şükür etdi, gün batanda isə, ləçəkciklərini yiğib yatdı. Bütün gecəni yuxuda günəşti və xirdaca quşcuğazı gördü.

Səhər çobanyastığı ləçəklərini açıb, onları əl kimi havaya və işığa sarı uzatdıqda, yenə torağayın səsini eşitdi: quşcuğaz ötürdü, - amma elə qəmli ötürdü ki! Yaziq quş tələyə düşmüştü və indi açıq pəncərədən asılmış bir qəfəsin içində idi. Torağay yamyaşıl çöllərin, çəmənlərin üzərində uçmağın ləzzətindən, qanad-



lanıb göylərin bir qatına ucalmağın fərəhindən, dadından nəğmə oxuyurdu. Yaziq quşcuğazın xirdaca ürəyi çox dərdli, çox kədərli idi, - axı o əsir idi!



Çobanyastığı əsir quşa ürəkdən kömək etmək istəyirdi, amma necə etsin? Dövrəsindəki gözəllik, günəşin isindirməsi, ağ ləçəklərinin parıldaması, çiçəyin heç gözünə görünmürdü. Oancaq yaziq quşcuğaz barəsində düşünür və ona heç cür kömək edə bilmədiyindən dərd çəkirdi.

Birdən bağçadan iki oğlan çıktı. Onların birinin əlində, lalələri kəsən qızın əlində olduğu kimi, iri və iti bıçaq var idi. Oğlanlar düz çobanyastığı çiçəyinə sarı yönəldilər; çiçək heç başa düşə bilmirdi ki, burada onlara nə lazımdır?

- Bax, buradan biz öz torağayımız üçün bir parça otlu torpaq kəsib apara bilərik! - deyə oğlanlardan biri bıçağını yerə soxub dörd-bucaq bir otluq parçası kəsməyə başladı. Çobanyastığı çiçəyi də bu torpaq parçasının lap ortasında idi.

- Ciçəyi qopar! - deyə o biri oğlan dilləndi;

çobanyastığı çiçəyinin qorxudan ləp ürəyi
düşdü: onu qoparsalar, ölüb gedəcəkdi, – axı o
 yaşamaq istəyirdi ki, qəfəsə – yaziq
əsir quşun yanına girə bilsin!



— Yox, yaxşısı budur qoy qalsın, — deyə birinci oğlan cavab verdi. — Belə daha gözəldir.

Yazıq quşcuğaz ucadan oxuya-oxuya öz
əsirliyindən şikayətlənir, o yan-bu yana çırpinib
özünü qəfəsin dəmir millərinə vururdu. Yazıq
çobanyastığı danışmaq bilmirdi, nə qədər is-
təsə də, ancaq bir sözlə də quşun könlünü ala bilmirdi! Səhər bu cür gəlib kecdi.



Burada su yoxdur! –
deyə torağay şikayətlənirdi. –
Onlar mənim üçün su qoy-
mağı unudublar, boğazım
quruyub. Od içində yanıram. Bədənim
uçunur. Of, nəfəsim tutulur! Mən ölməli-
yəm, deyəsən günəşin
ışığından, yaşıl otlar-
dan, bütün dünyadan ay-
rılmalı olacağam!

Torağay azacıq sərin-
lənmək üçün, dimdiyini



nem və sərin torpağı soxdu. Bu zaman o, çobanyastığı çıçayıni gördü, ona baş əydi, onu öpdü və dedi:

— Yaziq çiçəkciyəz, sən də burada solub gedəcəksən! Azadlıqda mənim ixtiyarımda olan bütün dünyanın əvəzinə onlar mənə bir səni, bir də bu bir qarış yaşıl otlu torpağı vermişlər. Burada hər bir ot mənim üçün yaşıl bir ağaç, sənin hər bir ləçəyin ətirli bir çiçək olmalıdır! Heyhat! Siz mənə yalnız nələrin əlimdən alındığını xatırladırsınız!



"Of, mən onun könlünü nə ilə alım!" 
eyə çobanyastığı düşündü. Amma heç
ə yarpağını da tərpədə bilmədi. Bunun əvə-
lə isə, onun zərif ləçəkcikləri həmişəkindən
a artıq ətir saçmağa başladı. Bunu torağay da
du. O, susuzluqdan üzülsə də, çobanyastığı-
oxunmurdu. Ancaq bütün otları qırıb qurtar-
mışdı.



Budur, axşam da
oldu. Amma yazıq quş-
cuğaza heç kəs su gətir-
mədi. Onda quşcuğaz öz
gözəl qanadıcıqlarını

salladı, onları qıç olmuş kimi, bir neçə dəfə titrətdi və bir neçə dəfə şikayətlə civildədi:

Su! Su!

Sonra onun xirdaca başı yana əyildi və qəmdən, əziyyətdən ürəkciyəzi parçalandı.

Çobanyastığı dünənki kimi öz ləçəklərini yiüşdürüb yata bilmədi: o da qəmgin və xəstələnmiş halda başını aşağı salladı.

Oğlanlar ertəsi gün səhər gəlib çıxdılar. Torağıyı ölmüş görüb acı-acı ağladılar. Sonra ona xirdaca bir qəbir qazıb çiçəklərlə bəzədilər, ölmüş torağıyı qəşəng, qırmızı bir qutuya qoyular,— onu padşaha layiq bir şəkildə basdırmaq isteyirdilər. Yaziq quşcuğaz! Nə qədər ki, sağ idi və nəğmə oxuyurdu, onu yaddan çıxarmışdı-

lar, — onu qəfəsə salmışdılar və susuzluqdan əzab çəkdirmişdilər, - amma indi onu dəbdəbə ilə basdırmaq isteyirlər, onun üçün acı göz yaşları tökürdülər!




Üzərində çobanyastığı olan torpaq parçasını tozlu yoluñ içine atdırılar. Yaziq torağıyı hər halda hamidan çox sevən və onun könlünü almağı ürəkdən arzulayan yazıq çiçəyi isə heç kəs düşünmədi.



H.X.Andersen

ÍSTƏKLİLƏR



Fırfıra ilə top başqa oyuncaqlarla birlikdə qutunun içində idi. Fırfıra topa dedi: – İndi ki bir qutunun içindəyik, gəlsənə evlənək?

Ancaq tumacdan tikilmiş top, özünü heç bir xanım qızdan əskik saymadığı üçün, bu suala cavab vermək istəmədi.


O biri gün oyuncuların yiyəsi olan oğlan, gəlib firfirani qırmızı və sarı rənglərlə boyadı, ortasına da mis mix vurdu. Fırfıra fırlananda, elə qəşəng görünürdü ki!

Fırfıra topa dedi:

– Bir baxın, görün nə qəşəngəm! Bəs indi sözünüz nədir? Gəlsənə evlənək? Nəyimiz bir-birindən əskikdir? Siz hoppanırsınız, mən də oynayıram. Dünyada heç kəs bizdən xoşbəxt ola bilməz.

– Eləmi güman edirsiniz? – deyə top dil-ləndi. – Siz yəqin bilmirsiniz ki, mənim atanam tumac ayaqqabı olublar, həm də mənim içimdə mantar var!

– Mən də qırmızı ağacdan qayrılışsam, – deyə firfi-ra cavab verdi, – bir də ki,



məni şəhər hakimi özü yonub qayır-
mışdır. Onun bir tornaçı dəzgahı var,
özü də məni elə həvəslə yonmuşdur
ki!

— Doğrudanmı? — deyə top
inamsızlıqla soruşdu.


— Əgər yalan deyirəmsə, heç fir-
ladan ox mənə toxunmasın! — deyə fırfıra cavab
verdi.

Top dedi:

— Siz dildən qoçaqsınız, amma mən yenə
də razı ola bilmərəm. Mən, demək olar ki, lap
nişanlıyam! Mən elə havaya qalxan kimi, yal-
quşu yuvadan başını çıxarıb soruşur: “Hə necə
oldu? Hə necə oldu?”. Mən həmişə ürəyimdə
ona “hə” deyirəm, deməli ki, iş daha qurtarmış
kimidir. Ancaq sizə söz verirəm ki, heç vaxt si-
zi yaddan çıxarmayacağam.

— Buna bax ha! Bu mənim nəyimə gərək-
dir! — deyə fırfıra cavab verdi. Onlar bundan
sonra bir-birilə daha danışmadılar.

O biri gün oğlan topa oyna-
mağa başladı. Fırfıra, topun quş
kimi havaya ucalmasına tamaşa
edirdi... Axırda top tamam göz-
dən itdi, sonra yerə düşdü. Yerə



dəyən kimi, yenə yuxarı qalxdı,
bilmək olmurdu ki, onu nə isə
bir şey yuxarı çəkirdi, yoxsa içəri-
sində mantar olduğuna görə belə
hoppanırdı. Top doqquzuncu dəfə
yuxarı qalxıb bir də qayıtmadı!

Oğlan onu nə qədər axtardısa, tap-
madı ki, tapmadı!


Fırfıra ah çəkib öz-özünə dedi: “Mən bili-
rəm top haradadır. O, yəli quşunun yuvasında-
dır, ona ərə getmişdir!”.

Fırfıra top barəsində nə qədər çox
düşünürdüsə, ona o qədər artıq vurulurdu. Top
başqasını ondan artıq bəyəndiyinə görə, fırfıra-
nın topa olan sevgisi daha da siddətlənirdi.


Fırfıra fırlanır, nəgmə oxuyur, amma topu
heç yadından çıxara bilmirdi. Top ona getdikcə
daha da gözəl görünürdü.

Beləliklə bir çox illər gəlib keçdi və onun
sevgisi köhnəlmış bir sevgi halını aldı.

Elə fırfıra özü də qocalmışdı... Bir dəfə
onu aparıb üzünə zər çəkdilər. O heç
ömründə belə gözəl olmamışdı! O
tamam zər içində idi. Özü də fir-
lana-firlana elə qıjıldıyındı ki,
adamin xoşu gəlirdi! O, bunu çox gö-



zəl bilirdi. Bir dəfə firfira xeyli yuxarı hoppanıb yox oldu.




Onu axtardılar, hətta anbara da girib baxdılar, – tapılmadı ki, tapılmadı. Görəsən o necə olmuşdu?

O, hoppanıb çirkab vedrəsinə düşmüşdü! Vedrə də su novçasının altında idi və içi hər cür zir-zibil ilə dolu idi: burada gəmirilmiş kələm qırıntıları, talaşa, zir-zibil vardi.

– Bir gör gəlib hara düşmüşəm ha! – deyə firfira köksünü ötürdü. – Burada mənim bütün zərim töküüb gedəcək, özü də gör kimlərin arasına gəlib düşmüşəm? – deyə o uzun kələm qırıntısına və bir də almayabənzər qəribə dəyirmi bir şeyə sarı baxdı. Amma bu alma deyildi. Bu həmin köhnə top idi ki, uzun illər su novçasının içində qalıb tamam islanmış və axırda gəlib vedrənin içində düşmüşdü.

–Allaha şükür olsun,



axır ki, bizim tanışlardan birinə rast gəldim, onunla söhbət etmək olar! – deyə top, üzünə zər çəkilmiş firfiraya baxdı. – Axı mən əslində tumacdan tikilmişəm, özü də məni bir qız tikmişdir, içərimdə də mantar var! Amma indi məni görən adam, heç deyə bilərmi ki, mənim əvvəlim necə olub? Mən, azca qalmışdım ki, yalıqşuna ərə gedəm! Amma su novçasına düşüb düz beş il orada qaldım. Bu, zarafat deyil ha! Özü də ki, qız üçün!

Firfira dinnirdi, – o öz əvvəlki sevgilisini yadına salırdı və get-gedə inanırdı ki, doğrudan da o həmin o top idi.

Qulluqçu qız vedrəni boşaltmağa gəldi.
– Aha, bizim firfiramız burdaymış ki! – deyə o dilləndi.

Firfirani yenə evə apardılar, özü də hörmət qazandı, amma topu heç yada da salmadılar. Firfira özü də heç keçmiş sevgisini daha dilinə də gətirmirdi. Əlbəttə, istəkli beş il su novçasında qalandan sonra, ona olan sevgi də soyuyar; həm də həmin sevgiliyə çirkab vedrəsində rast gəldikdə, onu heç cürə tanımaq olmaz.



S.Perro

YATMIS GÖZƏL



Biri vardı, biri yoxdu, bir kral və bir kraliça vardı. Onlar uzun müddət idi ki, mehriban, necə deyərlər, can bir qəlbdə yaşayırıldılar, lakin uşaqları olmurdu və bu da onları yamanca darıxdırıldı. Nəhayət, kraliçanın qızı oldu. Sevincinin həddi-hüdudu olmayan kral böyük bir ziyafət qurdu və krallıqda yaşayan bütün sehrbaz qadınları bu ziyafətə dəvət etdi. Kral istəyirdi ki, sehrbaz qadınlardan hər biri balaca şahzadə qızə bir şey aşılaşın. Sehrbaz qadınlar saraya gəldikdə onları gözəl və əla nemətlərlə bəzənmiş stol arxasında əyləşdirildilər. Hər birinin qabağına daş-qasıqlarla bəzənmiş qızıl qab-qacaq dəsgahı qoydular. Hami stol arxasına oturduqda, gözlənilmədən bir nəfər sehrbaz qadın da gəldi. Bu, ağsaç və kinli bir qarı idi. Onu ziyafətə dəvət etməmişdilər, çünki necə illər idi ki, öz qalasından çıxmırıldı və hami elə bilirdi ki, ölüb.

Kral əmr etdi

Bu minvalla on beş il keçdi, qoca ifritənin dediklərini hamı unutmuşdu.

Bir dəfə kral və kraliça qızları ilə şəhərdən kənardə yerləşən qəsrərinə gəzməyə gedilər. Gənc şahzadə qız otaqlarda qaçıb oynayarkən bir pilləkən gördü və onunla düz damın altına
q a l x d i .

O r a -
d a ,



k i ç i k
otaqda qozbel bir

qarı oturub yun əyirirdi.

O, kralın verdiyi əmrəndən xəbərsiz idi, cəhrədə yun əyirirdi.

– Nənə can, burada nə edirsiniz? – şahzadə qız soruşdu.

– Yun əyirirəm, mənim balam, – qarı cavab verdi.

– Ah, nə maraqlıdır! – şahzadə qız dilləndi. – Axı, siz bunu necə əyirirsınız? Verin mən də yoxlayım görüm, bəlkə mən də əyirə bildim!

Lakin şahzadə qız cəhrəyə əl atmağa məcal tapmamışdı ki, barmağını mil deşdi və o, hüssuz halda yerə yıxıldı.

Qarı qorxdu və köməyə çağırmağa başladı. Hər tərəfdən adamlar axışib gəldi. Onlar şahzadə qızın üzünə su çıləyir, gicgahlarını sirkə ilə ovurdular, lakin bunlar heç bir kömək etmirdi. Bu vaxt kral sehrbaz qadının dediklərini xatırladı və başa düşdü ki, artıq, heç bir şey etmək mümkün deyil. O, əmr verdi ki, şahzadə qızı sarayın ən yaxşı otağına aparsınlar və qızıl, gümüş tikmə və parçalarla örtülmüş yatağa uzatsınlar.

Şahzadə qız elə bil diri idi: sehrli yuxu onun yanaqlarını soldurmamışdı, təkcə gözləri bağlı idi. Lakin asudə nəfəs alması göstərirdi ki, o ölməmişdir, yalnız yuxuya getmişdir. Kral əmr verdi ki, şahzadə qızın oyanmaq vaxtı gəlib çatmayınca onu narahat etməsinlər.


Şahzadə qızın ölümünü yüz illik yuxu ilə əvəz edərək onu ölümdən xilas edən xeyirxah sehrbaz qadın baş verən bütün əhvalatdan xəbər tutdu. O, əjdahalar qoşulmuş alovlu cəng arabasında dərhal qəsrə gəldi.

– Şahzadə qız oyandıqda qorxmasın deyə, – sehrbaz qadın dedi, – mən bu qəsrə olanların ha-



misini yatırdacağam. Lakin şahzadə qız oyanan kimi onlar da onunla bərabər qalxacaqlar.

Bu zaman sehrbaz qadız öz sehrli çubuğuunu qəsrde olanların hamısına toxundurdu; təkcə kralla kraliçadan başqa. O, öz sehrli çubuğunu bütün saray qadınlarına, xidmətçilərinə, nökərlərə, əsgərlərə, aşpzadılara, aşpzadaların şagirdlərinə, qulluqçulara, tövlədəki atlara, iri saray itlərinə və şahzadə qızın balaca itinə toxundurdu. Sehrbaz qadın hər kimə çubuğunu toxundurduسا، o، dərhal yuxuya gedirdi və yalnız şahzadə qız oyananda oyanmalı idi. Hətta ocaqdakı alov da yatdı. Və bun-




lar hamısı
bir anda baş verdi!

Hamı yatandan sonra kralla kraliça şahzadə qızı öpüb qəsrden çıxdılar. Elə o dəqiqə də qərin ətrafında o qədər irili-xirdalı ağaç, yabani gavalı və tikanlı itburnu kolları əmələ gəldi ki, nə bir insan, nə də bir heyvan onların arasından keçə bilərdi. Qəsr bu meşənin arxasında tamamilə görünməz oldu. Təkcə qüllələrin ucları

görünürdü. Əlbəttə, bu meşə də xeyirxah sehrbazın əmri ilə əmələ gəlmışdı ki, şahzadə qız yatıldıda maraqlananlar onu narahat etməsinlər.

Bu hadisədən yüz il sonra qonşu kralın oğlu bu tərəflərdə ov e dər - kən, qalın meşə ar-



xasından qüllələrin uclarını gördü.

— Bu kimin qəsrinin? — deyə o, soruşdu.

Bu sualı hər kimə verirdisə, hərə öz bildiyi kimi cavab verirdi. Bəziləri deyirdi ki, bu, qədim qəsrdir, burada riyakar cinlər məskən salıb; qeyriləri inandırmağa çalışırdılar ki, burada hər gecə cadugərlər rəqs təşkil edirlər. Coxları isə təsdiq edirdi ki, burada adamyeyən yaşayır; o, kiçik uşaqları tutub buraya salır və yeməyə başlayır, çünkü heç kəs onun ardınca bu qalın meşədən keçib onu öldürə bilmir.

Şahzadə bilmirdi ki, kimə inansın; lakin bu dəm ona ağsaçlı qoca yaxınlaşdı və dedi:

— Mən eşitmişəm ki, bu qəsrde misli

görünməyən bir gözəl yatır.
 O, sehrlənmişdir və o vaxta kimi
 yatacaqdır ki, gənc bir şahzadə onu
 oyatsın. Bu qız həmin şahzadəyə
 qismət olacaqdır. Bunu eşidən
 şahzadə, vaxtı itirmədən, qəs-
 rə, yatmış gözəlin yanına get-
 məyi qərara aldı. O, meşəyə
 yaxınlaşmamış bütün iri ağaclar
 və tikanlı kollar özbaşına aralanıb ona yol ver-
 dilər. Lakin nökərlərindən heç biri şahzadənin
 arxasında keçə bilmirdi, çünki ağaç və kollar
 onun dalınca dərhal birləşirdilər. Amma
 bu, şahzadəni qorxutmurdu, o, çəkin-
 mədən irəli gedirdi.

Tezliklə qəsrə çatdı və həyətə
 girdi. Burada məzar sükütu hökm
 sürürdü. Hər tərəfdə insan və
 heyvan bədənləri uzanmışdı.
 Şahzadə onları ölü bildi, lakin
 qapıcıların qırmızı burunlarına,
 al sıfətlərinə diqqətlə nəzər salandan sonra ba-
 şa düşdü ki, onlar ölməyiblər, yalnız yatıblar.
 Qabaqlarında olan şərabla dolu qədəhlər sübut
 edirdi ki, onlar şən bir ziyafətdən sonra yuxuya
 gediblər.



Şahzadə yoluna davam edib, mər-
 mərlə döşənmiş ikinci həyətə girdi. O,
 həyətdən keçib pilləkənlərlə qalxdı və
 böyük bir otağa gəlib çıxdı. Burada
 çiyinlərində tüfəng olan qvardiya-
 cılar iki cərgəyə düzülüb dayanmış-
 dılar və var gücləri ilə xoruldayırdılar. Şahzadə,
 saray adamlarının ayaq üstə, uzanan yerdə yat-
 diqları bir çox otaqları keçdi və nəhayət, zəngin
 bəzənmiş, başdan-başa qızılı tutulmuş bir otağa
 ayaq basdı.

Bu otaqda dəbdəbəli yataqda şahzadə qız
 uzanmışdı. Kral oğlu yatmış gözələ yaxınlaşıb
 onun yanında diz çökdü. Şahzadə qız o qədər
 cazibədar idi ki, kral oğlu özünü saxlaya bil-
 məyib onu öpdü.

Həmin bu dəqiqədə sehrbaz qadının de-
 dikləri baş verdi: şahzadə qız oyandı və gənc
 kral oğlunu görüb incə bir səslə dedi:

– Bu sizsiniz, şahzadə? Mən sizi çox göz-
 ləmişəm!

Şahzadə qızın sözlərindən və mehriban
 səsindən sevincək olan kral oğlu dedi ki, o qızı
 dünyada hamidan çox sevir və onu sehrli yuxu-
 dan xilas etdiyinə görə çox xoşbəxtidir. Onlar
 xeyli səhbət etdilər, lakin bir-birinə demək is-



tədiklərinin heç yarısını da demədilər.

Şahzadə qızla bərabər bütün qəsr də oynadı. Hərə öz işlə məşğul olmağa başladı. Axırıncı naharı yedikləri gündən düz yüz il idi ki, keçirdi, odur ki, hamı bərk acıyb yemək istəyirdi. Hamı kimi ac olan sarayın baş aşpazı şahzadə qızın otağına gəlib bərkdən dedi:

— Yemək hazırlıdır!


Şahzadə qız tez yataqdan durdu və kral oğlunun qoluna girdi. Onlar güzgülü zala keçib süfrə arxasında oturdular. Yeməkləri onlara şahzadə qızın xidmətçiləri paylayırdı, musiqiçiləri isə skripka və fleytalarda gözəl havalar çalırdılar.


Səhərisi gün şən bir toy Caldırdılar. Kral oğlu şahzadə qızı öz krallığına apardı və orada ömrünün sonuna kimi onunla şən və xoşbəxt yaşadı.



L.vəZ.Quliyevlər

ƏNƏN VƏ ENƏN





Axşamçağı ödilər naxır
örüsdən kəndə qayıdır-
di. Qız-gəlinlər inəkləri sağmaq üçün
qabları yuyur, südü qaynatmaq üçün
ocaq qalayırdılar.

Dərsləri ilə məşğul olan
Leyla heç bilmədi ki, nə vaxt qaş qaralıb, inək-
lər və keçilər nə vaxt həyətə giriblər.

— Leyla, ay Leyla, — anası onu səslədi. —
Sərnici gətir! Heyvanlar dayanıb durublar, onla-
rı sağmaq vaxtıdır.

Leyla cəld ayağa durdu. Başmaqlarını ge-
yib birinci mərtəbəyə endi. Otağın qapısını aç-
dı, işığı yandırmaq üçün əlini divarda gəzdirib
düyməciyi tapdı. Tavandan uzun şnurdan asılmış
Lampa dərhal yandı.

Leyla divarın yanındakı sərnici götürdü,
işığı söndürməyi unudub tez anasının yanına
qaçı.

Elektrik Lampası sevindi:

— İndi səhərə kimi ya-
nacağam. Nə yaxşı oldu!
Bütün künc-bucaqlara göz
gəzdirib baxacağam və nə-
yin harada olduğunu bilə-
cəyəm.



O, böyük otağın toz basmış
küncərinə maraqla baxırdı. Otağın
bir küncündə o, his basmış qədim
Çıraq gördü. Çıraqın nazik ayağının
biri əyilmişdi, şüşəsi də çartlamış-
dı. Toz yığnağı nə vaxtsa şən piltə-
nin üstünü boz rəngli təbəqə ilə
örtmüdü.

— Hə-ə-əp-çi! — Lampa asqırdı.

— Necə də tozdur! — O, diqqətlə Çı-
raqı nəzərdən keçirib soruşdu: — Bağışlayın, si-
zin neçə yaşıınız var?

Çıraq təkəbbürə tozunu çırpıraq dilləndi:
— Çox, lap çox! — İpək abajurlu Çıraq Lam-
panın güclü işığından gözlərini qiyib özünü qo-
rudu. — Necə cavansınız, həm də gur işiq saçır-
sınız. — Çıraq ah çəkib sözünə davam etdi: — Bi-
zim vaxtimizda hər şey başqa cür idi. Mən işiq
saçmağa başlayanda adətən hamı ətrafıma top-
laşırırdı. Mən həmişə diqqət mərkəzində idim.
Bəs siz... Siz elə parlaq və gözqamaşdırıcısınız,
amma tənhasınız! Bizim zəmanə-
mizdə...

Elektrik Lampası bərkdən
gündü:

— Sizin vaxtinizda heç əməlli



işiq da olmayıb!



— Yaşlılara gülmək yaxşı deyil, — deyə Çıraq incidi. — Vaxt gələcək, siz də qocalacaqsınız, əgər nə-vələriniz sizə gülsələr, onda necə...

— Nəvələr? — deyə Lampa heyrətlə soruşdu. — Bəlkə demək istəyirsiniz ki, siz mənim nənəm, ya da anamın nənəsiniz?

— Hə, elədir, — Çıraq nə vaxtsa çəhrayı rəngdə olmuş abajurunu yüngülçə yellədi. — Mən, hərçənd bu səni utandırsa da, sənin çox ulu əcdadınam, nənənin nənəsinin nənəsiyəm.

— Axı, biz zərrə qədər də oxşamırıq!

— Bunun mətləbə dəxli yoxdu. — deyə Çıraq sakitcə cavab verdi. — Qulaq as, qohumların barədə nə bilirsən?

— Qohumlarım barədə?

— Elektrik Lampası fikrə getdi. — Yəqin ki, qohumlarım da mənə oxşayıblar, — deyə o, qətiyyətlə danışmağa başladı, amma köhnə Lampanın təbəssümünü gö-



rən kimi susdu.

— Hövsələni bas, diqqətlə qulaq as. Təəccüblənmə, səni çox-çox uzaqlara aparacağam, — deyə Lampa astaca başını yellədi. — Nə vaxtsa, mənə də elə gəlirdi ki, heç kəs məndən parlaq ola bilməz, mən də nənəmin nənəsi Talasaya təkəbbürlə baxırdım.

— Bu nədir belə, — deyə Lampa dözmədi.

— Sözümü kəsmə, mən sənə hər şeyi göstərəcəyəm, amma kibritdən xahiş edirəm ki, məni yandırsın.

O, piqqıldadı, yuxarıdan, şüşənin hisli lüləsindən tüstü çıxdı, nəhayət abajurun altın-dan alovun balaca dili yanmağa başladı.

Çıraq sirkələndi. O, balaca güzgü parçasında özünə baxmaq istədi, lakin heç cürə özünü ora çəkə bilmədi.

— Qulaq as, ey gözqamışdırıcı Lampa! — o yenidən lampaya müraciət etdi.

— Bu lap çoxdan olmuşdur. O zaman hətta mən də bu dünyada yox idim. Onda hələ məxmər üzlü yumşaq





taxtlar, xalılar, qızıl-gümüş olmayan kasib daxmalarda divarda adətən talaşa yanındı. Bu elə çubuq idi ki, onu bir başından yandırırdılar və o yanib qurtarana kimi işiq saçındı. Sönen kimi yenisini yandırırdılar. Talaşanın işığında yeni insanlar dünyaya gəlir, xalça və kilimlər toxunur, nəğmələr səslənirdi.

– Heç belə işiqda işləmək olar? Sizin talaşadan kor olmaq olar?



– Hə, əlbəttə. Amma nənəm deyirdi ki, Talaşanın yerinə hələ mənə oxşamayan kiçik uzunburun Çıraqlar yaranınca onlar heç başqa Çıraq haqqında fikirləşmirdilər də. Mənim kimi çıraqlar daha işıqlı oldu. Ah, o günlər mən nə qədər gözəl şerlər eşidirdim. Bir dəfə – Çıraq yenidən yerində ayaqlarını astaca tərpətdi, – onda mən hələ lap gənc idim, qarşısında uzun ağ saqqallı və aqçalmalı bir qoca xeyli müddət idi yerində sakitcə oturmışdı. O vaxtaşırı astadan aramlala yazdığı misraları oxuyurdu,

hərdənbir onları zülmə ilə təkrarlayırdı, sonra isə lülə halında bükülmüş uzun kağıza yanzırdı. Mən hətta bəzi sətirlərini xatırlayıram da:

*Dost əlindən zəhər də olsa al iç,
Düşmən əlindən heç bal da içmə...*

Çıraq bir qədər susandan sonra davam etdi:



– O qoca çoxdan bu dünyadan köçüb, şerləri isə yaşayır. Bu şerlər hələ yüz illər yaşayacaqdır. Bilirsən, mənim bacılarım həmişə dəbli geyinərdilər. Onlar ipəkdən, saxsından, və həsirdən olan örtükləri, qızıl və gümüş bəzəkləri çox sevirdilər. Biri hətta gözəl gümüşü şamdanla birgə zəngin bir evə köcdü. Mən orada tez-tez olurdum. Bu evdə qonaqları qarşılayan zaman mənim bütün qohumlamımı oraya yiğirdilər. Bizim işığımızdan daş-qasalar bərq vurur, dəbdəbəli yelpiklər piçıldışmağa başlayar, büllür qab-qacaqlar göz qamaşdırardı.



— Necə də cəfən-giyyat danışırsınız! — deyə elektrik Lampası birdən gözlərini qırpdı. Bu gün bunlar kimə lazımdır... Mən isə başqa məsələ... elə ki, işiq saçdım, heç də nəşdən geri qalmıram! Məndən başqa heç nə lazım deyil.

Qədim Çıraq sönməkdə olan alovu ilə yaxşı görməyən gözünü qırparaq dərindən ah çəkdi.

— Siz bayaq dediniz ki, mən də qocalacağam və heç kəsə lazım olmayıacağam?

— Əlbəttə, bu elə olmalıdır, — deyə Çıraq cavab verdi. — Amma sənin nəvələrin daha yaxşı, daha parlaq olacaqlar...

— Onlar da mənə oxşayacaqlar?

— Necə ki, biz səninlə oxşarıq! — deyə Çıraq gülümsədi, sonra isə tam ciddi davam elədi. — Bəlkə daha heç lampə lazım olmadı: onların əvəzinə nəsə başqa şey icad elədilər. Hər şey yaxlılığa doğru dəyişir. Ancaq heç vaxt unutma ki, öz həyatınla sən kiməsə borclusan.



Bu zaman addım səsləri eşidildi. Çıraq alovunu söndürüb susdu.

Qapı açıldı.

— Yenə də işığı söndürməyiblər, — deyə qadın səsi eşidildi. — Hə, yeri gəlmış kən, bu gün qonaqlarımız olacaq. Şam tapmaq lazımdır. Mən onların canlı işığını çox sevirəm. Bir bax, necə də gözəldir! — Qadın əli ehtiyatla qədim Çıraqı künçdən çıxartdı. — Qəribədir! O elə istidir ki, sanki bir az bundan qabaq yanındı. Necə də gözəldir, necə də zərif örpəyi var, üstünə necə də qəribə gullər çəkilib! O bizim bu axşam qonaqlığımızı bəzəyər.

— Sən düz deyirsən, — bir səsdə eşidildi. — O, adama zövq verir.

Elə bu zaman otaqda güclü partılı səsi eşidildi, hər yer qaranlığa qərq oldu. Bu, böyük nənəsinin necə ehtiyatla aparıldığını görən

Elektrik Lampasının səsi idi. O, paxillliğindən partlamışdı.

MÜNDƏRİCAT

H.X.Andersen

Tərcümə edəni: M.Rzaquluzadə

Çobanyastığı.....3

İstəklilər14

Ş.Perro

Tərcümə edəni: G.Abasov

Yatmış gözəl20

L. və Z. Quliyevlər

Nənə və nəvə31

Hans Xristian Andersen

Şarl Perro

Lidiya və Zakir Quliyevlər

Yığılmağa verilmişdir: 28.08.2002

Çapa imzalanmışdır: 20.09.2002

Şərti ç.v. 2,5. Ofset kağızı. Formatı 60x84 1/16.

Müqavila № 105. Nüsxə 500.

Qiymoti razılışma yolu ilə.

«Nağıl Evi»nın mətboosında çap olumuşdur.


Ünvan: Bakı şəhəri,

Tramvay döngəsi, 2/6

Tel: 98-56-38

Əziz oxular!

“Nağıl Evi”
“150 nağıl” silsiləsində yeni
nağıllar toplusunu çapa
hazırlayır. Siz onları tezliklə
alıb oxuya bilərsiniz.
Nağıllarımız xoşunuza gəlsə
çox şad olarıq



98-56-38